

# Beynəlxalq təşkilatlarla əlaqələr dövlətimizin nüfuzunu artırır

**Azərbaycanın 44 günlük Vətən müharibəsinin uğurla başa çatdırmasına beynəlxalq təşkilatların Ermənistanın işgalçi mövqeyini pisləyən qətnamə və çağırışları bir növ təkan vermiş oldu. Müharibədən önce diplomatik əlaqələrimizin uğurla aparılması, xarici siyasetimizin beynəlxalq hüquq normalarına tam uyğun qurulması da savaşın taleyinin xeyrimizə həll edilməsində mühüm rol oynadı. Azərbaycanın bu illər ərzində beynəlxalq təsisatlarla six əməkdaşlıq etməsi, regionda sülh və sabitliyin davamlı tərəfdarı kimi çıxış etməsi postmüharibə dövründə də davam etdirilir.**

Hər bir dövlətin milli maraqlarının və təhlükəsizliyinin qorunması tələblərin beynəlxalq və regional mübahisələrin dinc yolla nizamlanması üçün geniş tedbirler sistemini nəzərdə tutur. Bu, hüquqi əsaslara söylenməklə yanaşı, beynəlxalq təşkilatlarla six əlaqələrin yaradılması zərurətini də ortaya qoyur. Beynəlxalq təşkilatlarla əməkdaşlıq ona görə vacibdir ki, qarşılıqlı münasibətlərin intensiv inkişaf etdirilməsi həm digər dövlətlərlə çoxtərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin daha səmərəli həyata keçirilməsinə, həm də ölkədə baş verən proseslər haqqında obyektiv beynəlxalq ictimai rəyin formallaşmasında olduqca vacibdir.

Bu baxımdan, hələ ötən əsrin 90-ci illərindən dünya birliyinə integrasiyanı özünün xarici siyaset prioritətlərindən birinə çevirən Azərbaycan təcavüzkar qonşusunu tərəfindən hərbi ekspansiyaya məruz qalmasına, ərazi bütövlüyünün pozulmasına baxmayaraq, beynəlxalq təşkilatlarla əlaqəlerinin yaradılması və inkişaf etdirilməsini özünün başlıca istiqamətlərdən biri hesab etmişdir. Müstəqillik əldə etdiğdən sonra Azərbaycan dövləti qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyyinin qorunub saxlanması və möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünya integrasiya prosesiinə six cəlb olunmasında beynəlxalq təşkilatların rolundan istifadə etmək məqsədi ilə qısa müddət ərzində BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Konfransı Təşkilatı (İKT), Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi (MDB), Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpə və İnkışaf Bankı və İsləm İnkışaf Bankının üzvü oldu, Parlamentlərarası İttifaq, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr yaratdı.

Bu əlaqələrin six aparılması

Azərbaycana həm də öz həqiqətlərinin dünya birliyinə çatdırmaq, düşmən lobbisinin qara-piyarına qarşı davamlı duruş getirmək imkanları verdi. Hazırda Azərbaycanın dünya birliyinə six integrasiya olunmasında BMT, Avropa Şurası, ATƏT, İKT, NATO kimi beynəlxalq təşkilatlar mühüm rol oynayırlar. BMT Nizamnaməsinə, ATƏT və Avropa Şurası prinsiplərinə, dünya dövlətləri tərəfindən qəbul edilmiş digər beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycan Respublikası dünyanın nüfuzlu beynəlxalq təşkilatları ile feal və genişmiyyəslə əməkdaşlıq edir.

Prezident İlham Əliyevin düşünlülmüş xarici siyaseti nəticəsində müharibəyə qədərki dövr Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin və tədbirlərin həyata keçirilməsində platformalardan biri rolunu oynadı. Bu, Bakının həm iqtisadi, siyasi, həm də humanitar mərkəzə əvərilməsində, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olmasında mühüm rol oynadı. Qarşılıqlı əməkdaşlıq platformaları prosesinde aktiv iştirak etmək, eyni zamanda, beynəlxalq təsisatlarla da münasibətlərin qaydasında olmasından birbaşa asılı idi. Əlbəttə, dünyanın en nüfuzlu təşkilatı olan BMT Ermənistani mehz işgalçı kimi tanımışdı. Bu, çox mühüm faktor idi. Təkçə BMT Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycan ərazilərini işgal etməsi ilə əlaqədar dörd qətnaməsinin olması Dağlıq Qarabağ münaqışəsi ətrafında real vəziyyət və nizamasalma prosesində Azərbaycanın sülhperver mövqeyi, daxili və xarici siyaseti barədə dünya birliyinə geniş və hərtərəfli məlumat verilməsini özünün başlıca vəzifəsi hesab edən rəsmi Baki ölkəmizin BMT-ya üzvlüyünün ilk günlərindən onun əsas strukturlarında bu istiqamətdə feal iş aparmağı qarşısına ümde vəzifelərdən biri kimi qoymuşdur. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti bir neçə dəfə BMT tribunasında məzmunlu çıxışları ilə yadda qalmış və Ermənistandan işgalçı və faşist mahiyətini dəqiq, açıq, sistemli və

qarşılıqlı şəkildə ifşa etmişdir.

Azərbaycan dünyanın mühüm güc mərkəzlərindən sayılan Avropa İttifaqı (Al) ilə əlaqələrə də xüsusi önem verir. Al təkçə Avropanın 27 ölkəsinə əhatə etmir, həm də dünyada baş verən bütün siyasi hadisə və proseslərə təsir etmək imkanlarına sahibdir. Bu baxımdan, Avropa İttifaqı ilə imzalanmış "Tərəfdəşliq və Əməkdaşlıq Sazişi"ndə (TƏS) tərəflər arasında siyasi və ticaret sahəsində əməkdaşlıq, Azərbaycan qanunvericiliyinin Avropanın hüquq sistemine uyğunlaşdırılması məsələləri də vacib yerlərdən birini tutur. Al-nin Şərqi Tərəfdəşliyi və Al ölkələrinin dövlət və hökumət başçılarının, Avropa Komissiyası və Al Şurasının rəhbərlerinin, habelə Avropa Parlamenti və Al-nin digər strukturlarının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə 2015-ci ildə Riqada keçirilmiş Zirvə görüşü də bu əlaqələrin inkişafında yeni sehifə açmışdır. Hazırda Al – Azərbaycan münasibətləri keyfiyyət və mahiyyətə yeni mərhələdə davam etdirilir. Bu barədə Prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasetinin prioriteti hesab edərək qarşısındakı illerdə bu təşkilatla əməkdaşlığı uğurla davam etdirəcək.

Buna misal olaraq Brüsselde Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasının keçirilməsi, Azərbaycanın nümayəndə heyətinin Al-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü yeni əməkdaşlıq münasibətlərinin təməlini qoymuşdur.

Al Azərbaycanın əsas ticarət tərəfdəşlərindən biridir, tərəflərin enerji sahəsində strateji əməkdaşlığı, Cənubi Qaz Dəhlizinin fəaliyyətə başlaması, eləcə də nəqliyyat və bağılılıq layihələri, ölkəmizin bu xüsusda böyük potensialı, sərmayə yatırmaq imkanı və s. məsələlər tərkibinə daxil olan məsələlərdir.

Azərbaycan Avropa Şurası ilə də six münasibətlər qurmuşdur. Qarşılıqlı və faydalı əməkdaşlığa əsas prioritet

hesab edilir. Azərbaycan demokratiyanın, insan haqlarının inkişafında mühüm söz sahibi olan bu qurumla neçə illərdir əməkdaşlıq edir və vətəndaş cəmiyyətinin qurulması yolunda birgə irəli addımlar atmaqdadır. Azərbaycan Avropa Şurasının tamhüquqlu və feal üzvüdür. Buna görə də, onuna əməkdaşlığı vacib hesab edir, bu mötəbər təşkilatın insan haqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi kimi çağırışlarını həyata keçirir. Azərbaycan dövlətinin bu qurumla yüksək əlaqələrinin qurulması xarici siyaset prioritətlərimizdən biri hesab olunur. Bu qurum da Azərbaycana xüsusi önem verir və region həqiqətlərinin dünyaya çatdırılmasında mühüm platforma rolunu oynayır.

Heç də təsadüfi deyildir ki, Avropa Şurasının iki əsas organından biri sayılan AŞPA-nın vitse-prezidenti Aleksandr Merejko bu yaxınlarda bildirdi ki, 2020-ci il Prezident İlham Əliyevin xarici siyaseti üçün çox mühüm il oldu. Onun sözlərinə görə, Prezident İlham Əliyev zəruri iqtisadi islahatların aparılmasına, ordunun müasirədirilməsinə, cəmiyyətin six birləşdirilməsinə nail olub və məhz bu, Azərbaycanın işgal altında olan ərazilərinin kifayət qədər sürətə və qətiyyətlə azad olunmasının qarantine çevrilib.

Aleksandr Merejko fikirlərinə dəvam edərək deyir ki, Prezident Əliyev qələbəyə nail olmaq üçün qətiyyətlə və siyasi cəhətdən dəqiq hərəkətlərin düzgün hesablaşması bacaran istedadlı dövlət xadimi olmasını sübut etdi. Azərbaycanın qələbəsi, Prezident Əliyevin qələbəsi bütün dünyaya göstərdi ki, dövlət öz ərazilərinin işgalini ilə barışmamalıdır, onların azad edilməsi üçün əsaslı surətdə və möhkəm hazırlanmaq lazımdır. Demək olar ki, Azərbaycan həm parlaq hərbi qələbə, həm də diplomatik qələbə qazandı. Mürekkeb geosiyasi vəziyyətə baxmayaraq, Azərbaycan öz maraqlarını müdafiə etməyi bacardı.

Beləliklə, Azərbaycan beynəlxalq əlaqələrinin qurulması və inkişaf etdirilməsində dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlığı həzərətən vacib siyasi istiqamət hesab etmişdir. Azərbaycanın diplomatik imicinin möhkəmlənməsində, ikitərəfli və çoxtərəfli siyasi-iqtisadi əlaqələrin sürətli keçid almasında beynəlxalq təşkilatlarla əməkdaşlıq formatı vacib dəyərlərdən biri hesab olunur və postmüharibə dövründə də uğurla davam etdirilir.

Anar TURAN,  
"Xalq qəzeti"